

"Le Figaro": "Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər"

Fransanın "Le Figaro" qəzetində mayın 10-da Qazaxistanın Almatı şəhərində keçiriləcək Azərbaycan və Ermənistan xərici işlər nazirlərinin görüşü ərəfəsində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və bu prosesdə beynəlxalq vasitəciliyidən imtiyaz mövzusuna dair geniş məqalə dərc olunub.

AZERTAC xəbər verir ki, beynəlxalq münasibətlər üzrə ekspert Sebastyan Bussuanın müəllifi olduğu məqalədə iki ölkənin xarici işlər nazirlərinin Almatıda görüşünün ciddi geosiyasi irəliləyiş olacağı bildirilib. "Onilliklər boyu davam edən müharibədən sonra bölgədə sülhün yaradılması prosesi üçün ikitərəfli yanaşmanın bərpası ümidi yarın indi - dünyanın od tutub yandığı və beynəlxalq birliyin təkcə öz dibinə işiq sala bildiyi bir dövrə çəçəklənir", - deyə müəllif vurğulayıb. Onun fikrincə, Ermənistan və Azərbaycan ilin sonuna qədər sübut edə bilərlər ki, nəinki Birləşmiş Millətlər Təşkilatı sülhə gətirib çıxarmaq üçün çox köhnəlib, həm də beynəlxalq vasitəciliyik tendensiyası da uzaq keçmişdə qalıb.

"Həqiqətən də, Cənubi Qafqaz artıq dörd ildir ki, yekun razılığa gəlməyə çalışır. Lakin ABŞ, Rusiya və Avropa İttifaqının cəhdləri heç nəyə gətirib çıxarmadı. Artıq bir neçə aydır ki, nazirlərin rəhbərlik etdiyi İravan və Bakıdan olan iki danişqçı nümayəndə həyəti müntəzəm olaraq həll edilməli olan, iki ölkə arasında son razılaşmaya

gətirib çıxaracaq və otuz ildən çox davam edən münaqişəyə son qoymaqla bütün digər müddəələri müzakirə edir. Bu həftənin cümə günü Qazaxistanın paytaxtı Almatıda yeni ikitərəfli görüş keçiriləcək. Evsahibliliyedən ölkə heç bir vəsiyyəti rol oynamayacaq, lakin bu yer böyük simvolik əhəmiyyətə malikdir: SSRİ-nin dağılıması anını simvolizə edən Almatı Bəyannaməsi burada imzalanmaqla, nəhəng Sovet İttifaqının mövcudluğununa son qoyuldu. İndi burada yenidən tarix yazıla bilər", - deyə məqalədə vurgulanıb.

Bu yaxında danışqlar nəticəsində 4 kəndin Azərbaycana qaytarıldığını xatırladan Sebastyan Bussua qeyd edib ki, indi gələcəyə baxmaq və əldə edilmiş razılaşmaların ilkin müddəələrinə diqqət yetirmək lazımdır. O, əldə edilmiş razılaşmanın Ermənistanın irəliləməyə hazır olmasının sübutu kimi xarakterizə edir. S.Bussua həmçinin Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun fikrindən sitat gətirib və qeyd edib ki, bu qərar Ermənistanın baş naziri Nikol Paşinyana göstərilən tezyiq nəticəsində edilən güzəşt kimi qələmə verilməlidir, çünki burada söhbət, ümumiyyətlə, Ermənistan ərazisindən getmir. "O, sadəcə, beynəlxalq hüquqa müvafiq olaraq əvvəlcədən Azərbaycana məxsus olanı geri qaytarır", - deyə diplomat bildirib.

Yazida Azərbaycan tərəfdən sülh sazişi üzrə danışqların iştirakçısı kimi



FIGAROVOX/TRIBUNE - Les ministres des Affaires étrangères azerbaïdjanaise et arménien se rencontreront le 10 mai à Almaty, au Kazakhstan. Sébastien Bousois, enseignant en relations internationales, analyse les conséquences éventuelles de cet événement.

məsələyə aydınlıq gətirilərək qeyd olunub ki, Prezident Əliyev kimi Nikol Paşinyan da sazişin yaxın gələcəkdə imzalanacağına ümidi edir. Elçin Əmirbəyovun sözlərinə görə, hər iki ölkədə bu kontekstdə hətta müəyyən həvəs hiss olunur və ümid var ki, sonda bu problemə son qoyulacaq.

"Erməni diasporu, erməni kilsəsi və siyasi opponentləri indi ona (Nikol Paşinyana - red.) qarşı birləşsələr də, o, artıq bir şeyi başa düşüb: sülh onun ölkəsinə çox uzun müddət qaldığı siyasi və iqtisadi baxımdan çıxılmaz vəziyyətdən mümkün qədər tez çıxmaga imkan verəcək", - deyə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi əlavə edib.

Müəllif fikirlərini yekunlaşdıraraq yazıb ki, Nikol Paşinyan mütəmadi

olaraq regional iqtisadi inteqrasiyanın vacibliyindən bəhs edir. Lakin bu məsələ yalnız insanları və malların sərbəst hərəkətinə də imkan yaranması üçün, onun ölkəsi Türkiyə və Azərbaycanla sərhəd mübahisələrini həll etdikdən sonra mümkün olacaq.

"İki ölkə arasında münasibətlərin normallaşdırılması üçün əsaslı ümidi, nəhayət ki, ortaya çıxması üçün vaxt lazım oldu və sözügedən vasitəcilərin səbəb olduğu bir çox reallaşmamış gözəltilər meydana çıxdı. Əslində, Ermənistanın artıq başqa seçimi yoxdur: ölkə mümkün qədər tez bir zamanda regional dinamikaya reinteqrasiya etməlidir. Nikol Paşinyan, öz ölkəsini logistik mərkəzə çevirmək istəyir və onu dəstəkləyən ermənilərə məhz bu perspektivi təqdim edir, çünki öz missiyasını sona qədər yerine yetirə biləcəyinə ümidi bəsləyir. Zəngəzur dəhlizli məsələsinin həlli, Azərbaycan üçün həm onun öz bölgəsi olan Naxçıvana birbaşa çıxışı bərpa edəcək, həm də qonşuları ilə ticarət əlaqələri qurmaq istəyən Ermənistana faydalı olacaq. Hər iki tərəf noyabrda Bakıda keçiriləcək COP29 summitında (BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - red.) qədər sülh sazişinin imzalanacağına ümid edir. Əgər bu gerçəkləşərsə, çox simvolik hadisə ola bilər!", - deyə müəllif S.Bussua bildirib.